

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin

F354 nömrəli 30.07.2020-ci il

tarixli qərarı ilə təsdiq edilmişdir.

ƏSLİ İLƏ
DÜZDÜR



BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROGRAMI

TƏHSİL PROGRAMI

Ixtisasın (programın) şifri və adı: 050506 - Geologiya

BAKİ – 2020

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin

_____ nömrəli _____ 2020-ci il
tarixli qərarı ilə təsdiq edilmişdir.

BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: 050508 – Geologiya

BAKİ – 2020

BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ TƏHSİL PROGRAMI

1. Ümumi müddəalar

- 1.1. Bakalavriat səviyyəsinin “**050508 – Geologiya**” ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Programı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların (programlarının) Təsnifati”na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Programının məqsədləri aşağıdakılardır:
 - İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
 - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlandırmaq;
 - Təhsil Programı üzrə kadr hazırlığının bu programaya uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
- 1.3. Təhsil Programı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

2. Məzunun kompetensiyaları

- 2.1. Təhsil Programının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiylənməlidir:
 - İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
 - İxtisası üzrə ən azı bir xarici dildə (ingilis dili daha məqsədə uyğundur) kommunikasiya bacarıqlarına;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
 - Milli dövlətimizin qarşılaşduğu təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
 - İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
 - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
 - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
 - Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
 - Fəaliyyətdə sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmcinin keyfiyyətə üstünlük vermek bacarığına;
 - Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünü tənqid bacarığına.

- Peşə fəaliyyətində təbiət elmlərinin əsas qanunlarından, riyazi metodlardan və tədqiqat sınaqlarında modelləşdirmədən istifadə bacarığına.
- 2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiylənlənməlidir:
- mineralogiya və minerallar haqqında anlayışa malik olmalı, mineralların təsnifatını, mineral kristallarının forması və zahiri görünüşünü, mineralların kimyəvi tərkibini, izomorfizm və polimorfizmi, mineralların Optiki, fiziki və mexaniki xüsusiyyətlərini təyin etmək qabiliyyətinə;
 - endogen, ekzogen, metamorfik və kosmogen proseslərdə əmələ gələn minerallar haqqında məlumatlı olmalı, müxtəlif siniflərə aid olan mineralların mineralogiyasını bilməli;
 - polyarizasiya mikroskoplarının iş prinsipi haqqında məlumatı, digər mikroskoplardan fərqi bilməlidir. Polyarizatorla, analizator daxil olmaqla və toplanmış işıqda mineralların optiki xüsusiyyətlərini təyin etməyi bacarmalı;
 - tünd və açıq rəngli mineralların polyarizasiya mikroskopu vasitəsilə təyin etməyi, onların kimyəvi tərkibini, paragenezisini, diaqnostikasını, optiki xüsusiyyətlərini, törəmə dəyişmələrini bilməli;
 - maqmatik süxurların təsnifatını bilməli, ultraəsasi, əsasi, orta və turş süxurların kimyəvi və mineral tərkiblərini, əmələ gəlmə şəraitlərini mənimseməli, onları fərqləndirməyi bacarmalı, mikroskopda təsvir etməyi bacarmalıdır.
 - metamorfizm haqqında ümumi anlayışa malik olmalı, onun növlərini ayırmağı bacarmalı,
 - metamorfizm və metasomatizmin fərqi və oxşarlığını ayırmayı, metamorfik və metasomatik süxurların tipomorf xüsusiyyətlərini təyin etməyi bacarmalı, çökəmə süxurların əmələgəlmə mərhələlərini bilməli;
 - Çökəmə süxurların əsas tərkib hissələrini, təsnifatı, struktur, tekstur və kollektor xassələrini bilməlidir. Çökəmə süxurların müxtəlif tiplərini bilməli, onları fərqləndirməyi bacarmalı, genezisini bilməlidir. Fasiyal haqqında ümumi məlumatı olmalıdır. Fasial təhlili aparmağı bacarmalıdır. Fasial və paleocoğrafi xəritələrin mahiyyətini anlamalı və tərtibi üsullarını bilməli;
 - kimyəvi elementlərin Yerdə və onun müxtəlif təbəqələrində paylanması və miqrasiya qanunlarını öyrənən geokimyanın məqsəd və vəzifələrini, geoloji elmlərdəki yerini və digər Yer elmlərindən fərqi bilməlidir. Atomların nüvələrinin və elektron təbəqələrinin quruluşunu, ion radiuslarını, ionlaşma potensialını, onların izotoplارının quruluşunu, radioaktivliyini, parçalanma məhsullarını, dövri cədvəllə əlaqəsini bilməli;
 - Kainat maddəsinin, ulduzların təkamülünü, elementlərin təbii nüvə reaksiyaları nöticəində sintez edildiyini, daş, dəmirli – daş, dəmirli meteoritlərin əmələ gəlməsini və paylanması, stabil və qeyri-stabil izotoplari, onların geoloji proseslərdə fraksiyalasmasını, ayrılmə əmsallarını, yarımparçalanma dövrlərini və onların geoloji əhəmiyyətini bilməlidir, oksigen, hidrogen, kükürd, karbon izotoplardan geokimyəvi tədqiqatlarda süxurların mütləq yaşlarının təyin edilməsində istifadə etməyi bacarmalıdır. Miqrasiyanın daxili və xarici faktorlarını fərqləndirməyi bacarmalıdır. Elementlərin müxtəlif geokimyəvi təsnifatlarının fərqi bilməlidir, litofil, xalkofil, siderofil və atmosofil elementlərin geoloji proseslərdəki rolunu müəyyən etməyi yiylənlənməli;

- Yerin daxili quruluşunu, daxili və xarici nüvənin tərkibini, aqreqat vəziyyətini, mənşeyini, üst, orta və aşağı mantıyanın quruluşunu, tərkibini mantiya və nüvə sərhədində maddənin diferensasiyasını, mantiya minerallarında faza keçidlərini, mantiya fluidlərinin konvensiyasını, mantıyanın qeyri-bircinsliyini, maqma əmələgəlmə ilə əlaqəsini bilməlidir. Maqmatik proseslərin geokimyasını, maqma, onun tərkibini, mənşeyini, miqrasiya səbəblərini və üsullarını, maqmanın kimyəvi müxtəliflik səbəblərini və diferensasiyasını bilməlidir. Qalıq ərintilər, onların kimyəvi təkamülü, postmaqmatik proseslərdə maddələrin miqrasiya səbəblərini, kimyəvi elemmentlərin mütəhərrikliyini, postmaqmatik proseslərin təsnifatını, qranit peqmatitlərinin geokimyasını, skarin, albisləşmə, qreyzenləşmə proseslərinin geokimyasını bilməli;
- ekzogen proseslərin geokimyasını, onların baş vermə səbəblərini və termodinamiki şəraitlərini, hipergen proseslərin geokimyasını, hipergenezin səciyyəsini, aşınma və onun növlərini, kimyəvi aşınmaların əsas reaksiyalarını, sulfid yataqlarının aşınma xüsusiyyətlərini, aşınma məhsullarının daşınma yollarını bilməli;
- hidrosferin geokimyasını, tərkibini, təkamülü, okean sularının geokimyəvi zonallığını, okean və kontinental suların kimyəvi tərkiblərinin fərqini, atmosferin geokimyasını, onun şaquli quruluşu üzrə tərkibini, qazların növləri və kimyəvi fəaliyyətini, biosferin geokimyasını, əmələgəlməsini və təkamülü, biogen maddənin geokimyəvi funksiyasını, hidrosfer, atmosfer və biosferə antropogen təsirlərin ekoloji problemlərini bilməli və bu problemlərin aradan qaldırılma yollarına yiylənməli;
- faydalı qazıntı yataqlarının əmələ gəlmə və yerləşmə şəraitləri, faydalı qazıntı kütlələrinin struktur-morfologiyası xüsusiyyətləri, faydalı qazıntı kütlələrinini mineraloji tərkibi, tekstur-struktur xüsusiyyətləri, faydalı qazıntı yataqlarının ümumiləşdirilmiş genetik təsnifatı, faydalı qazıntı yataqlarının geotektonik təsnifatı, faydalı qazıntı yataqlarının formallaşmasına səbəb olan geoloji prosesləri, filiz əmələgəlmə prosesinin müxtəlif sükür komplekslərlə genetik və ya paragentik əlaqələrinin olması və müxtəlif metal və qeyti-metalların geokimyəvi səciyyəsi və mineralogiyası, dünya ehtiyatı və yataqları, metallogeniyası, sənaye-genetik tipləri, müxtəlif genetik tip yataqların geoloji və fiziki-kimyəvi əmələgəlmə şəraitləri, genetik tiplərin ayrı-ayrı yarımqrupları haqqında biliklərə malik olmalı;
- faydalı qazıntı yataqlarının axtarış üsulları: geoloji xəritəalma üsulu, aerofotoplanalma, geofiziki üsullar, buzlaq daşı-buzlaq üsulu, şlix axtarış üsulu, geokimyəvi səpinti oreollarının öyrənilməsinə əsaslanan axtarış üsulu, litokimyəvi, hidrokimyəvi və atmokimyəvi axtarış üsulları, geokimyəvi anomaliyaların interpretasiyası və faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsini və axtarış işlərinin kompleksliyi üsullarını, bərk faydalı qazıntı və neft-qaz yataqları və onların öyrənilməsinə əsas tələbləri, faydalı qazıntı ehtiyatlarının və resurslarının qiymətləndirilməsini, faydalı qazıntı yataqlarının kəşfiyyatı və Yer təkinin öyrənilmə metodologiyasını, geoloji-kəşfiyyat işlərinin optimallığını təhlil etmək bacarığına;
- Azərbaycanın geoloji-tekonik rayonlaşdırılmasını bilməli, Böyük və Kiçik Qafqaz meqaantiklinorilərinin geologiyası haqqında biliklərə yiylənməlidir. Kür çökəkliyinin dərinlik quruluşunu bilməli, Talyş zonasının vulkanogen, vulkanogen-çökəmə və çökəmə komplekslərini, tektonik strukturlarını bilməli;
- texniki-istismar, erqonomik, texnoloji, iqtisadi və ekoloji tələbləri nəzərə almaqla, kəşfiyyat layihələrinin, kəşfiyyat texnikasının və avadanlıqlarının, energetik qurğuların və sistemlərin işləməsində iştiraketmə bacarığına;
- kəşfiyyat texnikasının yeni nüümələrinin layihələrinin işlənməsində informasiya texnologiyalarından istifadə etmək bacarığına;
- informasiya texnologiyaları sahəsindəki tipik problemlərin həlli üçün analitik, alqoritmik və tətbiqi metodlara;
- mühəndis hesablamaları üçün Microsoft Excel, SMath Studio Desktop və s. programlarının tətbiqinə;

- xəritələrin hazırlanmasında kompüter programlarının tətbiqinə və kompüter programlarından istifadə edərək sənədlərin hazırlanması bacarıqlarına;
- profillərin və kəsənilşlərin hazırlanmasında kompüter qrafikasından istifadə etmək və 3D modelləşdirmə bacarıqlarına;
- CAD / CAM sistemləri ilə işləmə bacarıqlarına;
- CAD / CAM sistemlərindən istifadə etməklə əldə olunan sənədlərin oxunması bacarıqlarına;
- faydalı qazıntı yataqlarının ehtiyatlarının hesablanması məsasır program təminatlarının (CADMATIC, SeaSolution və s.) tətbiqinə;
- müxtəlif CAD sistemlərində işləmə bacarıqlarına;
- kəşfiyyat texnikasının texnologiyini, təmirə yararlığını, unifikasiya və standartlaşdırma səviyyəsini təmin edən metodlardan istifadə bacarığına;
- ekoloji təsirlərin nəticələrinin nəzərə alınması ilə kəşfiyyat texnologiyalarını və texniki vasitələri seçəbilmə qabiliyyətinə;
- texniki təhlükəsizlik qaydalarından, istehsalat sanitariyasından və əməyin mühafizəsi normalarından istifadə edə bilmə bacarığına;
- istehsalat mikroiqlim parametrlərini ölçəbilmə və qiymətləndirmə, çirkənmə səviyyəsini, səs vibrasiyaları, iş yerlərinin işçiləndirma səviyyəsini təyin etmə bacarığına;
- icraçıların işlərinin təşkili, əməyin təşkili və normalaşdırılması sahəsində idarəetmə qərarları qəbul etmə bacarığına;
- məsasır texniki vasitələrdən istifadə etməklə, kəşfiyyat texnikasının diaqnostikasının aparılmasını təmin etmə qabiliyyətinə;
- tədqiqatın mövzusuna uyğun olaraq ölkə və xarici təcrübələri, həmçinin elmi-texniki məlumatları öyrənə bilmə qabiliyyətinə.

3. Təhsil Proqramının strukturu

3.1. “050508 – Geologiya” ixtisası üzrə Təhsil Proqramı minimum 240 (4 il) AKTS kreditindən ibarət olmalıdır. Kreditlər aşağıdakı şəkildə bölündürülür:

Cədvəl 1

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		30
1	Azərbaycanın məsasır dövlətçilik tarixi <i>Bu fənn Azərbaycanın məsasır dövlətçilik ənənələrinin yaranması, formalaması və inkişafını öyrənir, məsasır Azərbaycan dövlətçiliyinin formalamasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolu təhlil və tədqiq edilir. Məsasır dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.</i>	5
2	Azərbaycan dilində işgüzər və akademik kommunikasiya <i>Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzər yazı bacarıqlarının aşınmasına xüsusi diqqət yetirilməlidir.</i>	4
3	İngilis dilində işgüzər və akademik kommunikasiya <i>Bu fənn cərçivəsində tələbələrə ixtisası üzrə ingilis dilində təqdimat etmək, natiqlik, akademik və işgüzər yazı, şifahi və yazılı bacarıqların aşınmasına xüsusi diqqət yetirilməlidir.</i>	15
4	Seçmə fənlər (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. İxtisasın	

	<i>(spesifikasından asılı olaraq, seçmə fənlərə əlavələr edilə bilər.)</i>	
4.1	Fəlsəfə	3
	Sosiologiya	
	Etika və estetika	
	Hüququn əsasları	
	Multikulturalizmə giriş	
4.2	Məntiq	3
	İnformasiya texnologiyaları (ixtisas üzrə)	
	İnformasiyanın idarə edilməsi	
	Sahibkarlığın əsasları və biznesə giriş	
İxtisas fənləri		120
5	Xətti cəbr və analitik həndəsə <i>Bu fənn daxilində tələbələr kompleks ədədlər, matrixlər və determinantlar, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, xətti əvvirmələr və kvadratik formalar, müstəvədə və fazada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cəbrinin elementləri, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cəbri xətlər və səthlər haqqında biliyəyiylənməlidirlər.</i>	4
6	Riyazi analiz-1 Riyazi analiz -2 <i>Bu fənn cərçivəsində tələbələr çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcılığının limiti, anlayışını, birdəyişənli funksiyanın limiti və əsas xassələrini, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyini, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları, birdəyişənli funksiyanın diferensial və integral hesabını, ədədi və funksional sıraları, çoxölçülü Euklid fözəsini, çoxdəyişənli funksiyanın limitini, kəsilməzliyi və müntəzəm kəsilməzliyi, çoxdəyişənli funksiyanın diferensial və integral hesabını öyrənməlidirlər.</i>	8
7	Tətbiqi riyaziyyat <i>Adı diferensial tənliklərin həllərinin qurulma üsullarını, diferensial tənliklərin təbiətşünaslığın müxtalif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini, xüsusil tərəmləli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu və korrektiliyinin araşdırılmasını, kompleks analizin elementlərini, hadisələr və onların üzərində əməlləri, ehtimalın müxtalif tərişflərini və onun hesablaşma qaydalarını və onların ədədi xarakteristikalarını, riyazi statistikanın əsas elementlərini seçməyə dörə statistiktiyinini, normal paylanması ilə əlaqəli qanunları öyrənməlidirlər.</i>	4
8	Fizikanın əsasları Tətbiqi fizika <i>Bu fənn cərçivəsində tələbələr ətrafındaki dünyada baş verənləri izah edən əsas fiziki qanunları, modelləşdirmə metodlarını, nəzəri və eksperimental tədqiqatları mənimseməlidir. Tələbələrə fizikanın əsas qanunlarını və tənliklərini tərtib etmək, anlamaq və izah etmək, xüsusü fənlərin daha dərin öyrənilməsində və peşə fəaliyyətində əldə olunan biliklərdən istifadə etmək, fizika kursunu öyrənmə prosesində əldə olunan modelləşdirmə, nəzəri və təcrübə tədqiqat metodlarını tətbiq etmək, ən sadə təcrübə qurğuların elementar sxemlərini yığmaq və konfiqurasiya etmək, həm də qrupun tərkibində tədris laboratoriya işlərini apararkən müasir ölçmə alətlərinən istifadə etmək, tədqiqatları təsvir etmək, nəticələrin şəhərini və təhlilini aparmaq bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	11
9	Kimya <i>Bu fənn cərçivəsində tələbələr kimyəvi elementlərin və onların birləşmələrinin xüsusiyyətlərini, kimyəvi sistemləri maddələrin və onların çevrilmələrinin kimyəvi tədqiqat metod və vasitələrini bilməlidir. Tələbələrə peşə fəaliyyəti sahəsində</i>	7

	<p>kimya biliklərindən istifadə edərək problemlərin formalasdırılması və həllini həyata keçirmək bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	
10	<p>Ümumi geologiya <i>Bu fənn cərçivəsində tələbələr yerin və yer qabığının quruluşunu, yer qabığının maddi (kimyəvi, mineral və petroqrafik) tərkibini, yer qabığı üçün xarakterik olan səxur və faydalı qazıntı kompleksləri ilə onun əsas struktur elementlərini, mühüm endogen və ekzogen geoloji proseslərin baş vermə xüsusiyyətlərini və onların nəticələrini və bu proseslərin yer qabığının və faydalı qazıntı yataqlarının yaranmasında rolunu, səxurların yer qabığında yatom formalarını, tectonik pozulmaların tiplərini, geoloji qrafiki materialların əsas növlərini və onların təyinatını və tərtib üsullarını, dağ-mədən işlərinin aparılması zamanı geoloji mühitdə baş verə biləcək texnogen dəyişiklikləri, yer təkinin mühafizəsinə yönəldilən mühüm tədbirləri öyrənməlidirlər.</i></p>	6
11	<p>Mühəndisi dizayn <i>Bu fənn cərçivəsində tələbələr faydalı qazıntı yataqlarının geoloji xəritələrinin 3 D modelində çəkilmə üsullarını, yatağın ehtiyat kateqoriyaları üzrə xəritələrin çəkilməsi, ehtiyatların sərhədləndirilməsi, xəritələrdən plan və profillərin qurulması, mədən çertyojarının yerinə yetirilməsi üzrə əsas qaydaları və metodları, açıq və yeraltı mədən işlərinin çertyojarını, karyer elementlərinin kəsişmə xətlərinin qurulmasını, karyerlərdə açılış qazmalarının traslaşdırılmasını, yeraltı mədən qazmalarının çertyojarını oxumağı və çəkməyi öyrənməlidirlər.</i></p>	6
12	<p>Geoekologiya <i>Bu fənn cərçivəsində tələbələr yerin səthində və daxilində gedən proseslərin – atmosferin, litosferin, hidrosferin və biosferin qarşılıqlı təsirlərin nəticəsinin insan cəmiyyətinə təsir edən neqəvvət proseslər öyrənilir. Yer kürəsində baş vermiş kataklizmlərin dağidici zəlzələlər, sunamılər, daşqınlar, sürüşmələrin insan cəmiyyətinə göstərdiyi mənfi təsirlər, onların yaranma səbəbləri, idarə olunma imkanları, monitoringlər və proqnozlar. Təbii sərvətlərin kəşfiyyatı və işlənməsi nəticəsində ətraf mühitə vurulmuş ziyanlar və onların minimizasiyasına xüsusi diqqət yetirilməlidir.</i></p>	5
13	<p>Kristalloqrafiya və mineralogiya <i>Bu fənn cərçivəsində tələbələr kristalloqrafiya və mineralogianın inkişaf tarixi, müxtəlif ölkələrin alimlərinin kristalloqrafiyanın və mineralogianın meydana çıxmamasında və inkişafında rolunu, kristallik maddənin quruluşu, sıqoniyalar və kristal üzvlərinin indeksasiyası. Kristalların öyrənmə üsulları. Kristalların əmələgəlməsində termodynamikanın və fiziki-kimyanın əsas prinsipləri. Mineral ələmi və mineral birləşmələr. Mineralların struktur təsnifatı. Mineralların fiziki xassələri. Mineralların kimyəvi və struktur formaları, mineralogenez. Mineral və kristalların iqtisadiyyatda əhəmiyyətinə xüsusi diqqət yetirilməlidir.</i></p>	6
14	<p>Geodeziya <i>Bu fənn cərçivəsində tələbələr yer səthində quruluşu, geografi və geodezik koordinatlar. Yer səthinin quruluşunun qrafik ifadəsi. Geodezik alətlər, məsafələrin, bucaqların və hündürlüklerin ölçüləsi, topografiq xəritələr. Nivelirdən, teodolitdən və taxeometrdən istifadə qaydaları. Aerogeodeziya, gps və onların tətbiq sahələrinə xüsusi diqqət yetirilməlidir.</i></p>	5
15	<p>Geofiziki axtarış üsulları və interpretasiya <i>Bu fənn cərçivəsində tələbələr ilk növbədə yer qabığında fiziki sahələrin qurulması və yerləşmə qanuna uyğunluqlarını öyrənlərlər. Geofizikanın əsas istiqamətləri - seysmika, granumetriya, maqnitometriya, elektrik kəşfiyyatı, radiometriya. Mədən geofizikası seysmik, qravimetrik və maqnitometrik, elektrik kəşfiyyatının mahiyəti və alınmış nəticələrin geoloji interpretasiyasına xüsusi diqqət yetirilməlidir.</i></p>	4
16	<p>Hidrogeologiya və mühəndis geologiyası <i>Bu fənn cərçivəsində tələbələr hidrogeoloji və mühəndisi-geoloji tədqiqatların geofiziki üsullarla səmərəliliyinin yüksəldilməsi yönündə bakalavrların hazırlanmasında mühüm rol oynayır. Fənnin tədrisi prosesində tələbələrə kəşfiyyat geofizikasının düz və tərs məsələləri haqqında anlayış verilir, səxurların fiziki xassası ilə hidrogeoloji və mühəndisi-geoloji xüsusiyyətləri arasındaki əlaqə öyrənilir. Bu baxımdan elektrik kəşfiyyatının, seysmik kəşfiyyatının, nüvə-geofiziki və elektrik karotajının əsas üsullarının fiziki əsasları və bu üsulların tətbiq sahələri</i></p>	7

	<p>tədris edilir. Geofiziki üsulların kompleksləşdirilməsi bazasında yeraltı su yataqlarının axtarışı, melorasiya məqsədi üçün isə mühəndisi-geoloji planalmaların aparılmasında geofiziki üsullardan istifadə edilməsi və s. Kimi mühüm məsələlərin aydınlaşdırılmasına xüsusi diqqət yetirilməlidir.</p>	
17	<p>Petroqrafiya Bu fənn cərçivəsində tələbələr fənnin öyrənilməsinə tarixi və rus, qərb ölkələri alımların petroqrafiyanın inkişafında xidmətləri. Litosferin petroqrafik quruluşu və şəquli zonallığı. Süxurların təsnifikasi. Intruziv və effektiv süxurlar, metamorfik süxurlar, çökəmə süxurlar. Süxurların əmələgəlməsində termodinamik və termoların amillərin həlli xüsusi diqqət yetirilməlidir.</p>	7
18	<p>Litologiya Bu fənn cərçivəsində tələbələr çökəmə süxurlar və stratisfera. Çökəmə süxurların əmələ gəlməsi (litogenezi) və dəyişməsi (katagenez). Ana süxurların aşınması, nəqli hövzələrdə çökdürülməsi. Litogenezin iqlim tipləri və çökəmə differensiyasi sedimentoqenezi fiziki-kimyəvi mahiyəti və faydalı qazıntılar. Deagenez. Çökəmə süxurların daşlaşması ilk və gec diagenez. Diağenez və filiz əlaqələnmə prosesi. Katagenez onun təsnifikasi. Katağenez və neft əmələgəlmə prosesi. Fasiya və formasiya haqqında ümumi anlayış. Fasiya və formasıyanın təsnifikasiına xüsusi diqqət yetirilməlidir.</p>	6
19	<p>Geokimya Bu fənn cərçivəsində tələbələr yer planetinin və litosferin kimyəvi tərkibi, kimyəvi elementlərin yer qabığında miqrasiyası və akkumulizasiyası. Maqmatizmin və metamorfizmin geokimyası. Atmosferin və okeanın geokimyası. Üzvü maddənin geokimyası. Radioaktiv elementlər və onların yer qabığında yayılma qanuna uyğunluğuna xüsusi diqqət yetirilməlidir.</p>	5
20	<p>Struktur geologiya və xəritəalma Bu fənn cərçivəsində tələbələr geoloji qrafiklərin növləri, qurulmasında məqsəd, geoloji cisimlər onların sərhədləri, lay və laylanma, lay səthinin eləcədə stratigrafik uygunluğun formalaşması, layın ilkin və maili yatom formalarını deformasiyanın süxurlarda baş vermişsəhallarının, layların qırışqı yatom formalarının elementlərini, qırışqların morfoloji, genetik təsnifatını, diapir qırışqların mənşəyini və mərsəfologiyası haqqında lazımı təsvərvər, qırışqı və qırışqlığın əmələgəlmə mechanizmləri, hemiformat, biogermalar, qurılma dislokasiyaları, elementləri, növləri, biramplitudlu qırılmalar, üstəgəlmə və örtük, qırılma sistemləri, qırılmaların nübü yaşı, çöl nişanları çat və çatlılıq, çatların morfoloji və genetik təsnifikasi, maqmatik və metamorfik süxurların yatom formalarını, geosinklinal haqqında yeni anlayış, platforma kecid zonalarının formasıyalarını və geoloji xəritəalma işlərinin aparılma qaydalarını bilməlidirlər.</p>	8
21	<p>Filiz faydalı qazıntı yataqlarının geologiyası Bu fənn cərçivəsində tələbələr faydalı qazıntıların yatom formalarını, morfolojiyasını və onların mikroskopik qurğusunu, faydalı qazıntılarının təsnifatını, faydalı qazıntıların əmələ gəlməsində maqmatizmin, hidrotermal proseslərin metamorfizmin aşınma və çökəmə proseslərin rərolunu, dəmir qrupu, əlvən metalların, nadir elementlərin, nəcib metalların geologiyasını, sənaye genetik tiplərini, radiaktiv elementlərin geokimyasını və sənaye genetik tiplərini, əlvən qiyaməli daşları, inşaat materiallarını öyrənmalıdırlar.</p>	8
22	<p>Paleontologiya və tarixi geologiya Bu fənn cərçivəsində tələbələr üzvü aləmin inkişaf tarixini stratigrafiyada paleo metodları, ibtidai orqanızm qalıqlarını, onurqasızların qalıqlarını və onların təsnifatını, trilobitləri, kərapтолitləri, mərcənləri, molyuskaları, ammonitləri, belemnitləri və onların çöküntülərdə yayılmasını, Yerin geoloji inkişaf tarixini, Arxeozoy, Proterezoy, Paleozoy, Mezozoy, dinazavrların meydana çıxması, inkişafi və məhv olmasını, Kaynozoy dövrünün geoloji inkişaf tarixini öyrənmalıdırlar.</p>	6
23	<p>Mülki Müdafiə Bu fənn cərçivəsində tələbələr istehsalat sahələrində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini, istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri, istehsalat sahələrində təhlükəsizlik tədbirləri və təlimlərini, fəvqələdə</p>	3

	hallar, onların baş vermə səbəblərini, fəvqəladə hadisələrin xəbərdar edilməsinin növləri və vasitələrini, davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yollarını, fəvqəladə hallarda əhalinin mühafizəsinin prinsipləri və üsullarını, fəvqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərini, zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirəsalınmaz işləri, fəvqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi yolları və üsullarını, zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini bilməlidirlər. Tələbələrə istehsalat sahələrində bədəxət hadisələrin aşdırılması və aktin tərtib edilməsi, istehsalat sahələrində işçilər üçün təhlükə tərədən amillərinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi, istehsalat qızalarının və təbii əslakətlərinin proqnozlaşdırılması, ehtimal olunan təhlükələr barədə əhalinin xəbərdar edilməsinin təşkili, əhalinin fəvqəladə hallarla mübarizəyə və mühafizəyə hazırlanması, fəvqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcılığının təşkili, zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsi bacarıqlarının aşınmasına xüsusi diqqət yetirilməlidir.	
24	Mədən istehsalatının iqtisadiyyatı və menecment Bu fənn cərçivəsində tələbələr dağ-mədən müəssisələrinin əsas vəzifələrini, funksiyalarını, müəssisələrin sahibkarlıq hüquq və məsuliyyətini, müəssisələrin sahibkarlıq fəaliyyətinin formallarını, müəssisənin marketing fəaliyyətini, marketingin mahiyyətini, bazaarda mal və xidmətlərə tələbat və təklifi, bazar segmentasiyasını və bazar segmentinin əsas kriteriyalarını, istehsal programı və istehsal gücünü, istehsalın təşkili formallarını, müəssisənin əsas fondlarını və dövriyyə vəsaitlərini, istehsal xərclərini, mənfəət və rentabelliyi, qiymət və müəssisənin qiymət siyasetini, menecmentin iqtisadi mexanizmini öyrənməlidirlər.	4
...	Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər Burada olan fənlər hər bir ali təhsil müəssisəsi tərəfindən fərdi qaydada müəyyən edilir və həmin ixtisasın tədris planında əksini tapır.	60
Təcrübə və YDA		
...	Təcrübə* və YDA (Buraxılış işi və ya yekun Dövlət İmtahani)	30

Cədvəl 2

Fənn bölmələri	Fənn bölmələri üzrə kreditlərin sayı
Ümumi fənlər	30
Ixtisas fənləri (o cümlədən Mülki müdafiə)	120
ATM tərəfindən müəyyən edilən fənlər	60
Təcrübə və YDA (Buraxılış işi və ya yekun Dövlət İmtahani)	30
CƏMI	240 AKTS

4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, təhsil müəssisəsinin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.

- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin (KMS - Keyfiyyətin Menecment Sisteminin) bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına nümunə olaraq aşağıdakılardır:
- mühazirə, seminarlar, praktiki tapşırıqlar;
 - laboratoriya işləri və trenajor hazırlığı;
 - təqdimatlar və müzakirələr, debatlar;
 - müstəqil iş - araşdırma (məsələn, praktiki nümunələrlə iş);
 - layihələr;
 - problemlərə əsaslanan tədris;
 - sahə işləri;
 - rol oyunları;
 - hesabatlar;
 - qrup qiymətləndirməsi;
 - ekspert metodu;
 - video və audio konfrans texnologiyaları;
 - video və audio mühazirələr;
 - distant təhsil;
 - simulyasiyalar;
 - və s.
- 4.5. Təhsildə nəzarriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçülə bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
- yazılı tapşırıqlar;
 - bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;